

UOT: 33

Günel YUSIFOVA
Azərbaycan Universiteti, dissertant
gy23@mail.ru

**İnsan resurslarının idarə edilməsi strategiyasına dair nəzəri
yanaşmaların təkamülü**

**Evolution of Theoretical Approaches to Human Resource Management
Strategy**

**Эволюция теоретических подходов к стратегии управления
человеческими ресурсами**

Xülasə: Bu məqalə keçmişdən bu günədək insan resurslarının edilməsi strategiyasının keçdiyi inkişaf yolu haqqındadır. İnsan tələbatlarını öyrənmək əməyin motivasiyası üzrə görülən işlərdə çox əhəmiyyətlidir. İnsan resurslarının idarə edilməsinin müəssisənin rəqabət üstünlüyündəki rolü, insan resurslarının idarə edilməsi strategiyası ilə müəssisənin biznes strategiyası arasında qarşılıqlı əlaqə araşdırılır.

Açar sözlər: insan resursları, idarəetmə, insan kapitalı, strategiya, motivasiya.

Abstract: e article addresses the way of developing human resources strategy from the past to the present. The research of human needs is very important in the work to motivate work. The role of human resource management in the competitive advantage of the enterprise, the relationship between the strategy of human resource management and the business strategy of the enterprise are investigated.

Keywords: human resource, management, human capital, strategy, motivation.

Резюме: В статье показана путь развития стратегии человеческих ресурсов из прошлого в настоящее время . Изучение потребностей человека очень важно в работе по мотивации труда. Исследуются роль управления человеческими ресурсами в конкурентном преимуществе предприятия, взаимосвязь между стратегией управления человеческими ресурсами и бизнес-стратегией предприятия.

Ключевые слова: человеческие ресурсы, управление, человеческий капитал, стратегия, мотивация.

İnsan resurslarının idarəetməsi startegiyasına dair nəzəri yanaşmaların təkamülü əslində əla idarəetmənin yaranma tarixidir. İdarəetmənin tarixi isə insan cəmiyyəti ilə yəsidiir. Bütün ixtiralar, kəşflor insana məxsusdur.

İdarəetmənin sonat və elm kimi nə vaxt və necə yarandığını çətinki kimsə dəqiqliklə deyə bilsin. Hətta ən qədim cəmiyyətlərdə də qrupların fəaliyətini əlaqənləndirib, istiqamətləndirən şəxslər tələb olunurdu. Qədim Misirdə dövlət iqtisadiyyatının idarə olunması üzrə zəngin təcrübə toplanmışdır. Menecment tarixində Hammurapi böyük iz qoymuşdur (1792-1750 il. e.ə.). O, Mesopotamiya və Assiriyanı özüne tabe edərk, əsasını cəmiyyətin həyatının ayrı-ayrı sahələrini idarə etmək üçün olan qanunlar külliyyatını təşkil etdiyi güclü inzibati-idarəetmə sistemini yaratmışdır. Bu mahiyyətə idarəetmənin ilk inzibati sistemidir [15, s. 7-8].

Müsəris menecmentin yaranmasından ikinci min il əvvəl Qədim Çinə xüsusilə yaradılmış akademiyada ixtisaslaşmış menecerlərin hazırlanmasına başlamışdı. Filosof Konfutsi (551-479 il. e.ə.) zehni və fiziki əmək, qul sahibləri ilə qullar arasında münasibətlərə baxışını şərh etmişdir. Personalin idarə edilməsi üzrə bu gün qüvvədə olan qanun, metod, əməkalardan təşəkkül tapması Qədim Yunanstanada gedib çıxır. Afinalı siyasi xadim, islahatçı Solon hökümətin idarə edilməsinə təkcə zədagənları deyil, səda rəsiyyətləri da cəlb edərək müsəris demokratianın əsasını qoyma. Sokrat (469-399 –ci il. e.ə) qeyd etmişdi ki, şəxsi işa rəhbərlik etmək ictimai işə rəhbərlikdən təkcə həcmində gərər fərqlərinən hər ki hal insanları idarəetməkən bağlıdır və özlə şəxsi işini idarə edə bilməyin kimse şübhəsiz ictimai işi da idarə edə bilməyəcək. Ksenofon əməyin bölgüsündən məqsədilənlilikdən danışındı ki, bu da natiqə də müxtəlif fəaliyyət növürləri üzrə işləyən işçilərin təlabatına uyğun olaraq pəşə, ixtisasların formalşmasına görətib çıxarı. Platon (427- 347 –ci il. e.ə) əmək bölgüsü ilə bağlı təsəvvürləri inkişaf etdirmiş, təsəvvüfatdakı əsas pesələri təhlil etmişdi [22, s.8-9].

Platon öz çıxışlarında deyirdi ki, insan daş, dəmir, taxta ilə eyni dərəcədə yaxşı işləyə bilməz. Bənna öz alətlərini özü itiləməməlidir. O, idarəetməni məntiqi qanunlar toplusuna asaslanan insanın ümumi inkişafı haqqda elm adlandırmışdır. Cəmiyyətin hər bir üzvi özünün müəyyən funksiyalarını icra edir, idarəədən isə burların harmoniyasını bir bütündürlük birləşdirir. Sokrat idarəetməni insan fəaliyyətinin xüsusi sahəsi kimi izah verir. O, deyirdi ki, idarəetmədə əsas gərkəli adam lazımi yera qoymaq və onun qarşıya qoyulan məqsədləri yerinə yetirməsinə nail olmaqdır. "Menecmentin əsasları" kitabının müəllifləri Meskon, Albert, Hedourin qeyd edirlər ki, "Insanlar-

sız müəssisə yoxdur. Lazımı insanlar olmadan heç bir müəssisə öz məqsədlərinə çata, həyatda qala bilmez" [21, s.8].

İdarəetmənin formallaşması ilə bağlı Azərbaycanda da tarixdən bu günə golub çıxmış dövrlərə əsərlər yazılmışdır. Bunlardan biri Nəsrəddin Tusi-nın "Əxlaqi-Nasırı"dır.

XIII əsrdə yaşaması görkəmlü Azərbaycan ensiklopedist-alimi Məhəmməd Nəsrəddin Tusinin "Əxlaqi-Nasırı" ("Nasır əxlaqi") əsəri idarəetmə mədəniyyəti tədqiqatçuları üçün elmi-tarixi və praktik baxımdan məraq doğura bilər. Tusi fəlsəfəsinin təmələsi insan əməyinin dövri və əmək fəaliyyətinin əhəmiyyəti və faydalılğında asılı olaraq, insanların mükafatlanırılmış və onlara hörəmt edilmişlərini zərurətildir. Təbiatın və cəmiyyətin inkişaf proseslərinin müqayisəli təhlilini aparan Tusi mühüm qanunuñayğunluqda diqqət yetirir: əgər təbiətdə inkişaf, müasir dildə desək, sinergetik qanunlar üzrə gedirsa, onda cəmiyyətdəki mütəəssiq dəyişikliklər insanın yaradıcı əməyinin nəticəsidir və insanların məqsədönlü birgə fəaliyyətini tələb edir [4,s.206-207].

Iqtisadçılar menecmentin hakim mövqeyinə və təcrübəsinə güclü təsir etmişdilər. Onlar sosial prosesləri və əmək bölgüsünün formallarını təhlil edərək, kapitalın artımı, mal tədavüllü, sənəyin inkişafı, azad sahibkarlıq təhəvverərək, biznesin, menecmentin qabaqcılardırıllar.

Daha çox utopik sosializmin təmsilçisi kimi tanınmış Robert Owen menecment tarixi baxımdan da görkəmlə sima olmuşdur. Onun cəmiyyətdəki nəzəri baxışları deyil, təcrubi tədqiqatları daha əhəmiyyətlidir. Robert Owenun uzun ömrü böyük sənaye inqilabı ilə xronoloji çərçivədə demək olar ki, üst-üstə düşür. O, işçilərin həyat şəraiti yaxşılaşdırırmalı onlardan ziyanlı, rasionallı, xeyirxah vərlilərlə etməyin mümkün olduğunu təcribədə yoxlamış qərarına gəlir. Bu təcrübə çox səs-külüllü uğur götərdi. Lakin o, kapitalizmin prinsiplərinə inamını itirərək, sosializm quruluşun dəha humanist hesab edir. Və bu nəzarəyyasını həyata keçirməyə qərar verəndə müvafiqiyyətətsizliklə üzləşir. O, deyirdi ki, insan yaradan mühitidir və bu mühitə yaxşılaşdırında insan da yaxşılaşacaq [20, s.21-24].

XX əsrin II yarısında politoloq, tarixçi, menecerlər N.Makiavelliyə yüksək diqqət göstərmİŞlər. Onun əsərlərində-siyasi traktlar, tarixi ocerk, məlumat və novellalarında əsl praktik idarəetmə sisteminin məcmusunu təşkil edən ideyalar aşkarlanmışdır. Qərb menecmenti onur yaradıcılığını aktiv arasdır. Makavielli yaşadığı vaxtlarda insan hömə mal-pul mənasibələrinin quluna çevrilənməmişdi, sahibkarlar isə yalnız təməhkarlıq məqsədi güldürdü. İntibah dövründə işə götürən sözün tam mənasında sahibkar deyildi, insan pərvər adı, etibarı ilə qurur duyurdur, insan azadlığı və müstəqilliliyi pul hesabından daha üstün qəbul edirdilər. Tarixdə ümuminsani dövərlər-

yeniden qayıdış XX asırın ikinci yarısında iqtisadi tərəqqi, demokratik azadlıq və siyasi dözmülük dövrünə təsadüf edəcəkdir. Makiavelinin sosial fikirin, idarəetmə nəzəriyyəsi və tacribəsinin tarixinə tövəsi çox böyükdir. İlk olaraq vətəndaş cəmiyyəti, dövlət terminini işlədən o, olmuşdur [16, s.48-49].

Meneçer xüsusi resurslara - insanlarla işləyir. İnsan - qeyri adı resursdur, buna görə onun işləmək istəyən səciyyəvi xüsusiyyətlərə malik olmalıdır. İnsanlarla işləmək həmişə onları inkişaf etdirmək deməkdir. Meneçment onun haqqda danışılmasına başlanılandan çox əvvəl yaranmışdır. Görkəmlı iqtisadçı Adam Smithdən başlayaraq Karl Marksə qədər hər biri meneçment anlayışından xəbərsiz idilər. Onlar üçün iqtisadiyyat simasız və obyektiv iqtisadi güclə təyin edilmişdir. Klasik iqtisadi ənənələrin davamçısı Kennet Boulding yazardır: İqtisadiyyat insan davranışlarından daha çox məhsulun hərəkəti ilə əlaqədardır. K.Marks iddia edirdi ki, dünyanı simasız tarixi qanunlar idarə edir, hansıki insanlar sadəcə buna uyğunlaşır. Sonuncu ingilis klassik iqtisadçısı Alfred Marşall həvəssizdə olsa yənə də, meneçmenti istehsal faktoruları, torpaq, insan resursları və kapital ilə bir sıradə yerləşdirdi [12, s.61-64-65].

Marşall hesab edirdi ki, əmək haqqı yüksək olduqda maşğullüğün azalması işsizliyin artması labüddür. Marşal bələ hesab edirdi ki, bazar iqtisadiyyatı öz-özünü tənzimləyir, buna görə də maşğullüğün dövlət tərəfindən tənzimlənməsinə ehtiyac yoxdur. Neoklassiklərin əmək sahəsində bir sıra maraqlı və müthüm tədqiqatlarını qeyd etmək olar. Onlar öz arasdırmalarının obyekti kimi, sərvətə yanaşı, insanı da öyrənidirlər. Siyasi iqtisad elminə tərif verərən Marşal yazardı ki, bələ bir tərəfdən, sərvətlər arasındır, digər tərəfdən, insanın öyrənilməsinin bir hissəsidir. İnsan amili insanın gündəlik əmək prosesində və onun həmin prosesdə yaratdığı maddi ehtiyatların təsiri altında formallaşmışdır". Marşall bələ hesab edirdi ki, istori istehsal probleminin, istori da istehlak probleminin mərkəzi əsərliyərək insanıdır. Artur Piqu Marşallın davamçısı və şagirdi idi. Piqunun 1933-cü ilda çapdan çıxmış "İşsizlik nəzəriyyəsi" adlı kitabında klassik işsizlik nəzəriyyəsinin yuxarıda bəhs etdiyimiz əsas müddəaları tam şəkildə şərh edilmişdir. Piqu bələ hesab edirdi ki, işsizliyin sabobi-əmək haqqının yüksək olmasına, əmək haqqı azaldıqda istehsal xərcləri də azaldığına və əlavə işçilər qəbul etmək imkanı yarandığına görə, bu haldə maşğulluq artır [3, s.254-254].

İdarəetmə nəzəriyyəri tarixində elmi idarəetmə illi yanaşma idi. Onun əsas özüllü cəhəti insan və material resurslardan daha məhsuldar istifadə etməklə bağlı idi. Fabrik sistemi rəhbərləri insanları, avadanlıqları, material və pul məbləğlərini idarəetmək üçün daha elmi və səmərəli prinsiplərin işlənməsinə fikrini comlumaya vadar edirdi. Bütün burlar müasir professional idarəetmənin inkişafına stimul yaradaraq, insanları idarəetmək üçün daha dəqiqləşmiş yanaşma tələb edirdi. İdarəetmənin elmi əsərlərini müzakirə edən

ilk adamlar ixitsəsi mühəndis-mexanniklər idi. Nəhəng biznesmen, Amerika maşinqayırmasında ən nüfuzlu adamlardan biri V.Sellars (1824-1904) xatırlamamaq olmaz. O, ən möhəş gənc mühəndisləri - Q.Tau, V.Lewis, K.Bart, F.Teyloru işə calb etmişdi Öz müəssisəsində onlara əməyin yeni əsərlərini təcrübədən keçirmək üçün tam azlıq təqdim etmişdi [17, s.26].

F.Teylor əməyin elmi təşkilinə banisi sayılır. 1895-ci ildə o, daha sonralar məhşurluq qazanan, əməyin təşkilini və məhsuldarlığı ilə bağlı tədqiqatlarla başlayır. Bu tədqiqatlarını məqsədi əməyin intensivliyini maksimum artıraraq mənşət əldə etmək idi. Başlangıçda əmək və əmək fəaliyyətinin səmərəliyinin dərin bölgüsü əsasında yaranmışdır. Teylor əməyin təşkil nəzəryəsi - ictimai təşkilatların təkmilləndirilməsi yolu ilə işçilərin əmək fəaliyyətinin səmərəliyini artırmaq üçün qarşılıqlı əlaqədər müddəalar və prinsiplər sistemidir. İnsan təbiətinin xüsusiyyətlərini nəzərə almayan ənənəvi təşkilat və idarəetmə prinsiplərini təqnid edərək, Teylor öz nəzəriyyəsində insan təbiəti, insan münasibətləri və insan davranışlarında adı özüne məxsus fikirlərinə əsaslanılmışdır. Teylor öz tədqiqatlarında sosial resurs kimi insan xüsusiyyətlərinə əsaslanaraq, onu idarə etməsi mümkün olan yeganə obyekti kimi baxırıdı. İdarəetmənin əsas məqsədinin əməyin yüksək məhsuldarlığı və sosial harmoniyaya təmin etmək olduğunu fikirləşmək, o, buna nail olmaq üçün insan təbiəti, əməyini səmərəliyin təşkilini və idarə etməsi prinsiplərini əsaslanaraq konsepsiye təklif etmişdir [23].

Frenk Gilbert əmək əsərlərini öyrənilməsi sahəsində Teylordan sonra ikinci mütəxəssisidir. O, da iş karyerasını Teylor kimi bənnə köməkçisi kimi başlamışdır. Peşəsinin öyrənənən Gilbert diqqət etmişdi ki, tacribəli bənnələr işdə an səmərəli və praktik bir əsərlənən deyl, üç əməliyyat sistemindən istifadə edir: biri asta, digəri dəhə Cald, üçüncü isə karpicıların qoyulmasına düzgün əsərlənən nümayiş etdirmək üçün istifadə edilir. Teylor kimi Gilbert-də bu halla maraqlanaraq ətraflı araşdırmağa başladı. Öz tədqiqatlarında əvvəlcə fotoaparat sonra isə eyni vaxtda yerinə yetirilən mikroharakətlər təskilin xüsusi xəritə sxemini hazırlamağa kömək olan kinokameradan istifadə etdi. İxtisasca psixioloq olan hayat yoldaşı Lilian Gilbreth birgə F.Gilbert bütün həyatını böyük uğur qazandığı əmək hərəkatlarının tədqiqinə həsr etmişdi. Gilbert çox sayılı metodlar hazırlamış, meneçmentin ən aparıcı istiqamətlərindən biri olan "İşin təhlili"-ində inkişaf etdirilmişdir [16, s.84-85].

Meneçment klassik yanaşmanın sistemi, müəssisənin təhlilini bükəratik təşkilatın vahid konsepsiyası kimi nəzərdə tutan daha elmi məktəb avropanı alım Maks Veber tərəfindən yaradılmışdır. 19-cu əsirin sonlarında əksər Avropa şirkətləri "şoxsi" ailə təməli ilə idarə olunurdu, işçilər təşkilat üçün deyl, müəyyən insanlara işləyirdilər. Bu tacribənin bir surə mənfi xüsusiyyətləri var idi: təşkilat resursları müəssisədən (müşərələr xidmət) dəha

çox fərdi arzuların təmİN edilməsinə istifadə edilirdi. Veber müəssisəsinin şəxsiyət, sərf səmərəli əsasda idarə olunması fikrini müdafiə edir və bu taşkilatı formanı bürokratiyə kimi təyin etmişdi. Beləliklə bürokratik təşkilat konsepsiysiyası klassik menecementin bir sahəsi təmsil edir, hansı ki işləri vəzifə və əhdəliyklərin daşıq təqib edən, formal hesabatlar aparılan, mülkiyyət və idarəetmə bölgülüy səmərəli, simasız idarəetməyə xüsusi fikir veriliirdi. Müasir təşkilatlarda "bürokratiya" termini neqativ çalar daşıyır, bitməyən qaydalar və rəsmiyətçiliklə əlaqlanıdlarırdı. Digər tərəfdən bütün bu bürokratik qayda və prosedurlar qarsılıqlı əlaqə üçün işçilərin hər birinə eyni tələbələr tətbiq edən, hamisimən eyni qaydalarla əsaslandığı standart yoldur. Məhz bürokratiya çox təşkilatları fəaliyyətlərində yüksək səmərəliyə nail olmağa imkan vermişdir[10, s.77-78].

Menecment tarixində A.Fayol və onun ardıcıllarının adları eyniləşdir-dikləri və hazırlanmış funksiya, princip, məqsadlərlə bağlıdır. A. Fayolun idarəetmə ilə bağlı bir məşhur əsəri içində menecmentə əmaliyyat və funksiyalar ardıcılığı kimi baxıldı "Ümumi və sənaye menecmenti" kitabı olmuşdu. O, menecmentin hər növ sənaye müəssisəsində tətbiq ediləcək tərifini vermişdi. Təsəssüf ki, Fayol öz kitabını bitirə bilməmişdi. Məhiyyətənə Fayol tösdiq etdi ki, idarəetmə elminin nəzəriyyəsi üçün idarə olunan işçilərin deyil, idarəetmə menecerin faaliyyətinə nəzarət vacibdir. Məhz Fayol planlaşdırıcı, təşkilatçı, kordinator, nəzarətçi kimi meneceri ümumişədiril-mış obrazını yaradı, nəticədə bu menecerin funksional tasviri kimi məşhurlaşır. Mükməmmal müəssisənin yaradılması faaliyyəti üçün zəruri olan xammal, alət, kapital və kadrlarla təmin edilməsi ilə ifadə olunur. Müəssisə-də insan münasibatlarına çox diqqət ayrındı, əmrin zəncirvari ötürülməsi kimi hərbi analogiyaya mütəraciət edərkən və Teylora istinad edərək iddia edirdi ki, adamların coxunun menecmentə uğurlu möşğül olmaq üçün kifayət qədər potensialı var, onlara təşkilat strukturunu mərkəzsizləşdirilməsi yol ilə idarə etməyə imkan yaratmaq lazımdır. Təşkilatlardan danışarkən özünün bəls adlandırdığı kimi "Teylor sistemindən" vahid rəhbərlik principini inkar etdiyinə görə ehtiyat edirdi, eyni zamanda Teylорun irəli sürüdüyə bacı işçi fikrini dəstəkləmirdi. Menecer və nəzəriyyəci Fayol işçilərin birdən çox rüssə hesabat verəcəyi idarəetmə sisteminə təklif edəcək halda devildi [18, s.459-460].

İdaretra sahasıda yeni ideyaların yaranması, bir sıra ölkelerin sonay istehsalında baş veren proseslerla bağlı olmuştur. Birinci Dünya mührabasıından sonra iqtisadiyyatın müvəqqeti stabilitesi 1929-33-cü iller baş veren darın ve davamlı iqtisadi böhran nöticisinde dayandırılmıştır. İstehsalın idaresindeki köhne elmi ve klassik yanaşma öz elmi-praktik dayarıları ile emin məhsuldarlığını təmin etdi bildirilir. Elmi araştırma mərkəzlerinde yeni istiqamət - mühəndisliyi sosiooliyava varındır. İnsan mühəsişləri məktəb adını

daşyanı yeni cərəyanı Harvard universitetinin professoru Elton Mayo rəhbərlik etmişdi (1880-1949). Amerika tədqiqatçıları bu məktəbin Teylorizmə müxalif yaradığını fərz edirdilər. Mayo tərəfindən aparılan işlər idarəetmə döndəscinisi insana, istehsal prosesinin sosial tərəfləri, həmçinin işçi heyətin bütünlükə müəssisəsinin uğurları fəaliyyətində rələ istiqamətində yonaltılmışdı. Menecment sahəsində tanınmış müətəssis olan Mayo, mühəndis qrupu ilə birgə "Western elektrik" şirkətində sonralar "Xotomə tədqiqatları" adlanan bərə sına tacirübələr aparmışdı. Onun sadəliyi nüfuzlu asaşlıqlardan ibarət idi.

- Dəqiq hazırlanmış iş əməliyyatlar və yüksək əmək haqqı hər zaman əmək məhsüldarlığının artımına gətirib çıxarmır:

- Kollektiv və ya işçi qrupun qarşılıqlı daxili qüvvələri birlikdə rəhbərliyin səylərini ötə bilər:

- İnsanın işde davranışları ve onun emeyinin nəticəsi, sosial şərait və mənecərlə işçilər arasında müqəbisələrdən asılıdır.

- Teylordan fərqli olaraq E.Meyo hesab edirdi ki, işçi təbiətçə tənboz deyil və ona lazımi şərait yaradılsısa o, əməksevərlik, təşəbbüs göstərəcəkdir [9, s.34-35].

Meneçment fealiyyətin ən başlıca cəhati işçilərin soyini qarşıya qoyulmuş məqsədlərin icrasına yönəltməkdir. Burada motivlaşdırmanın, işçilərin davranışın qaydalarını öyrənən motivlaşdırma nəzəriyəsinin böyük əhəmiyyəti vardır. Motivlaşdırma çox aspektli, çox əshəti problemdir. David Boddi, Robert Peyton "motivlaşdırma" anlayışına aşağıdakı kim yanaşırlar: 1) adamların tələbatı və məqsədlərinin mülləyin edilməsi baxımından; onlar bunu məzmun nəzəriyyəsi adlandırır; 2) fealiyyət obrazı baxımından bunu proseslər nəzəriyyəsi adlandırırlar; 3) motivlaşdırma nəzəriyəsindən başqalarının davranışına təsir etmək üçün istifadə edilməsi. Buna motivlaşdırma-nın sosial təsir nəzəriyyəsi adlandırılmalıdır. Meneçerlər bütün bunları iş yerlərində adamların davranışını öyrənməklə motivlaşdırma sistemini yaratmaq və fealiyyətlərinin stimullaşdırmaq üçün geniş miqyasda istifadə edirlər, motivasiyalı təsiri səmərəli fealiyyətin mütlüm şərti, tərkib hissəsi kimi qıymətləndirirlər. Əmək davranışının həm sosial, həm də funksional məzmun təbiəti vardır. Buna həm sosial gərginlik saviyyəsi, həm də işçinin peşəkar keyfiyyəti, əmək motivatorları əmək fealiyyəti mühiti təsir göstərir. Fred Lyutens göstərir ki, ayrı-ayrı müəlliflərin əsərlərində bu anlayış aşağıdakı kimi ifadə edilir: zərurət, motivlər, məqsəd, arzu, ehtiras, tələbat, sövqetmə, mükafatlandırma. Tələbat, çatışmaslıq ödənişlidə və ya bərpa edildikdə motivlər ziyanlaşır [2, s.421-422].

"İqtisadi insan "modelinin yerine yüksek əmək haqqı namına pis əmək şəraiti, uzun iş saatı, yüksək intensivlikli və monoton işə döza bilən "insan münasibətləri" anlayışı geldi. Fərdin maraqları, tələbatları, ümidişleri.

elâca da qrupun norma və dəyərləri diqqət mərkəzindən qoyulmuşdu. Yalnız Xotom sınaqlarından 15-20 il sonra ABŞ-ununla öz nəzəriyyəti və fundamentalığına görə müqayisə oluna biləcək nəzəriyyə yaradı. İ.Berqin fikri ilə razılışmaq lazımdır ki, "insan münasibətləri" doktrinasının müasir variantı onun yenidən yaradılması və ya köhnənin nəzəriyyəti dərəcədə istiqamətinin dayışdırılması deyildir. Xotom tədqiqatları 1932-ci ildə bitir, bundan təqribən 10 il sonra isə Maslounun fundamental nəzəriyyəsi yaranır. Ən geniş yayılmış motivasiya nəzəriyyəsinin müəllifi - Amerikalı psixolog A.Maslou (1908-1970) 1943-cü ildə öz konsepsiyasını çap etmişdir. Belə hesab edilir ki, Maslou Meynon yaradıcı irlisinin inkişafına onəmli töhfə vermişdir. Bəs nə üçün bu nəzəriyyə iyerarxik adlanır? Tələbatların sırası ona görə iyerarxik adlanır ki, onlar yüksəkən xələ — an aşagıdan (maddi) ən yüksəyə (mənəvi) kimi yerləşir. Maslounun iyerarxik nəzəriyyəsi idarə etmənin etibarlı aləti kimi xiymət edir [7, s. 44].

İnsanın əməyə münasibəti əsasını təskil etdiyi "X", "Y" və "Z" nəzəriyyəsi sadə motiv və stimullardan istifadəsinə görə cəlb edicidir. "X" nəzəriyyəsi ilə olaraq Taylor yaradıb sonra isə buna "Y" nəzəriyyəsini eləvə edən D.Mak-Qreor tərəfindən inkişaf etdirilib, tamamlanmışdır. "Z" nəzəriyyəsi isə kifayat qədər gec, 80-ci illərdə V.Ouç (davranış və insan motivasiyası modeli) tərəfindən təskil olunmuşdur. "X", "Y" və "Z" fərqli tələbatlar səviyyəsinə yönəlmüş tamamilə fərqli motivasiya modelləridir, rəhbər əməyə fərqli stimulalar tətbiq etməlidir. "X" nəzəriyyəsi aşağıdakılara əsaslanır:

- ninsanın motivlərində bioloji tələbatları üstünlük təskil edir;
- adi insan işe sevgisizlik genini daşıyır, işdən yayınmağa çalışır.

"Y" nəzəriyyəsi "X"-in antipodudur və tamamilə başqa qrup insanları yönəlmüşdür.

"Y" nəzəriyyəsinə görə model cəmiyyətin qabaqcıl, yaradıcı aktiv hissəsinə əks edir. Adətən onlar sosial qrupda öz istedadlarını tam aça bilməyən fərdiyatçıdır. "Z" nəzəriyyəsinin əsas şərti:

- insanların motivləri sosial və bioloji tələbatlara uyğunlaşır;
- insanlar qrup halında işləyəməni və qrup şəklində qərar qəbul etmək üsuluna daha üstünlük verirlər.

Bələliklə "X", "Y" və "Z" nəzəriyyələrində təsvir olunan işçilər fərqli insan qruplarını təskil edir və fərqli davranış motivləri və əməyə təhrük edilmə stimulları daha üstünlük verirlər [13, s.15-16].

"Y" nəzəriyyəsinə müasir açıq interpretasiyasını insanların idarə etməsi üzrə alman mütəxəssislər V. Ziqert və L.Lanq təkəf etmişdir. X, Y, Z nəzəriyyələrinin ardıcınan motivasiya faaliyyəti ilə bağlı müasir nəzəriyyələr məzmunlu və prosesuallığı görə bölmək qəbul edilmişdir. Onlar da "İnsan davranışının mənbəyi nödir?" suallına cavab axtarırlar. Və insan-

davranışlarının mənbəyi tələbatdır, bu haqda əvvələdə qeyd edilmişdir, məzmunlu nəzəriyyələrinə görə məhz tələbatlar davranışın mənbəyidir və arasdırılır. Daha çox tanınan məzmunlu nəzəriyyələrənən A.Maslou, K.Alderfer, D.Maklelland və F.Herçberq nəzəriyyələridir. Maslounun nəzəriyyəsində daha yaxın K.Alderferin nəzəriyyəsidir, buna əsasən insan tələbatlarını qruplaşdırmaq məmkündür və belə qrupların sayı üçdür: var olmaq tələbatı, əlaqə tələbatı və yüksəlmək tələbatıdır. Bu üç tələbatın qrupları Maslounun nəzəriyyəsi kimi iyerarxik yerləşmişdir. Amma bu iki nəzəriyyə arasında nəzəriyyəti bir fəq var. Maslounun nəzəriyyəsinə görə tələbatdan-tələbata doğru hərəkət aşağdan yuxarıya doğru gedir, nəzərnəci insanların aşağı səviyyəli tələbatları ödənir, o dən yüksək səviyyəli tələbatı keçir. K. Alderfer hesab edir ki, hərəkət iki istiqamətdə gedir: aşağı səviyyəli tələbatlar ödənmirsə yuxarı, yuxarı səviyyəli tələbatlar ödənmirsə aşağıya doğru [11, s.64-68-69].

Micigan və Harvard məktəblərinin İnsan resurslarının idarə edilməsi strategiyası üzrə iki əsas konsepsiya daşıx çox tanınmışdır. Micigan məktəbinin tədqiqatçıları Fombrun və homkarları insan resurslarının idarə edilməsi ilə müsəssəsinin strukturunun idarə edilməsi təşkilatlı strategiyaya uyğun olmalı fikirini iştirək insan resurslarının idarə edilməsinin konsepsiyasını ilə təyinini formalasdırımlardır. "Uyğunluq modeli" konsepsiyanın adı burdan götürülmüşdür. Harvard məktəbinin nümayəndəsi Bir və onun hamdüllifləri zənn edirdilər ki, bu gün bir çox problemlərin həlli şərkatın insan resurslarının münasibətdə dəha geniş, əhatəli və strateji prespektivlər tələb edir. Onlar insanların idarə edilməsinə uzun müddətli prespektivi ləri nəzərə alaraq xüsusi yanaşmanın, həmçinin insanları dəyişən xərc kimi deyil, potensial aktiv olaraq qəbul etməyin vacibliyini qeyd etmişlər. Məhz bu müddəllilər insan resurslarının idarə edilməsinin xətti meneccerlərin vəzifəsi olması postulatını ilk formalasdıran məhz bu müddəllilər olmuşdur. Bu konsepsiya 1992-ci ildə Boksal tərəfindən "Harvard modeli" adını almışdır [14, s.2].

Ötən əsrin 80-ci illərindən idarə etmədən ən ənənəvi yerlərdən birini tutan İnsan resurslarının idarə edilməsi - müsəssəsinin inkişafına, rəqabət qəbuliyyətinə təsir edən əsas amil kimi rəhbər, meneccerlərin diqqət mərkəzində olmuşdur.

İnsan resurslarının idarə edilməsi - müsəssəsinin məqsədlərinə çatmaşında fərdi və kollektiv şəkildə töhvəsinə verən, müsəssəsinin dəyərli aktivli olan insanların idarə olunmasına strategi, dolğun yanaşmadır. Storey (1989) İnsan resurslarının idarə edilməsi - sərt və çəvik yanaşmanın fərqi getirmişdir. İnsan resurslarının idarə edilməsi - sərt yanaşma içi sayının idarə olunmasının strategi aspektlərinə əsaslanır və digər bütün iqtisadi amillərlərə tətbiq olunan eyni səmərəli metodlarda həyata keçirilir. Sərt yanaşmaya görə insanlara inkişafi üçün lazımi investisiyi olunduqda arzulanılan galır

temin edəcək insan kapitalı kimi baxılır. Fombrun və həmmüllişlər öz araşdırmlarında içsini meneçerlərin əlindəki əsas resurs kimi təyin edirlər.

Cəvik yanaşmanın kökləri isə kommunikasiya, motivasiya və liderliyə əsaslanan insan münasibətləri məktəbinə gedib çıxır. Bu yanaşmada diqqət mərkəzində olan "qarsılıqlı münasibətlər" – işçi və rəhbərliyin maraqlarının üst-üstü döşməsinin vacibliyinə əminlikdir [8, s.6-8].

Hazırda dünyadan əksər şirkətlərdə strateji meneçmentdə fasiləsiz təkamül prosesi kimi baxır və biznesdəki dinamik döyişikliklər təşkilatın fəaliyyətdində strateji prosesləri anlamaya radikal dönlüş tələb edən şəraitdə strateji düşüncənin və idarəetmənin önəmi artır. Son dörd on illikdə yüksək dinamik döyişikliklər, çətinliklərin daima artması və qeyri müsəyən xarici mühit nəzarəyacısı və praktikləri çox böyük problemlərin həlli qarşısında qoydu. Bunların arasında xüsusi analitik çətinliklərlə fərqlənən müəssisədə rəqabət üstünlüyündən yaradılması və saxlanılması problemi strateji idarəetmə konsepsiyanın mərkəzi məsələsidir. Strateji idarəetməyə qədər böyüyən strateji planlaşdırma konsepsiyası 60-ci illərin sonu 70-ci illərin ovvollərində biznesdə dinamikanın artımı və biznesin xarici mühitdəki qeyri müsəyənliyi cavab olaraq yaranmışdır. Strateji idarəetmə konsepsiyası "gələcək bu gün başlıyır" tezisi əsasında yaradılmışdır və P.Drukerin "Strateji planlaşdırma gələcəkdə veriləcək qərarlarla deyil, gələcək üçün bu gün qəbul edildən qərarlarla maşquludur"-sitüatuna əsaslanır [6,s.6-7].

Bu gün artıq A.D.Çandler, K. Endrys və I. Ansoffu hüquqi olaraq strateji planlaşdırmanın ümumi qəbul edilmiş atası hesab edilirlər. Alfred D.Çandler ilk olaraq tarixi təhlil çərçivəsində xarici şəhərə, inkişaf strategiyası və idarə etmənin strukturunun təşkili nisbətində müəssisənin genezisini tədqiq etmişdi. Kennet Endrys tədqiqatçı kimi öz diqqətinin müəssisənin inkişaf strategiyasının hazırlanması və reallaşdırılmasının yüksək rəhbərlik etməyə toplamışdır. Igor Ansoff öz işlərində strateji planlaşdırma əsərlərinin reallaşdırılması və sadələşdiriləməsi, xüsusun da nəhəng kompaniyalarda inkişaf strategiyasının hazırlanması əsərləri ilə bağlı məsələ qaldırılmış və parlaq şəkildə bunu hall etmişdir. Strateji planlaşdırma nəzarəyində böyük irəliliyiş Mayk Porterin 1980-ci ildə çap etdiyi "Rəqabət strategiyası" əsəri olmuşdur. Ancaq müəssisənin uzunmüddətli inkişaf prespektivinin təyininin vacibliyi alım və praktikləri bu istiqamətdə yeni yanaların axtarmasığa məcbur etmişdir. Onlar "strateji idarəetmə" adını almışdır [19,s.11-12].

Eyni zamanda qeyd etmək lazımdır ki, hər bir dövlət vətəndaşlarının məsələlərinə nəzarət edir. Bunun üçün dövlətlər kadr siyaseti formalasdır.

Dövlətin kadr siyasetinin formalasması və həyata keçirilməsi olduqca mürekkeb prosesdir. Bu prosesbir sıra kompleks tədbirlərin həyata keçirilməsi ilə səmərəli ola bilər: dövlətin kadr siyasetinin formalasması, bu siya-

səti tənzimləyən və istiqamətləndirən mükməm qanunların qəbul edilməsi; təşkilati-inzibati məsələlərin həlli; elmi-tədqiqat işlərinin aparılması. Bir çox demokratik dövlətlərin kadr siyaseti konsepsiyasının hazırlanmasına və onun reallaşmasına ciddi şəkildə əməl olunur. Dövlətin kadr siyaseti konsepsiyası – dövlətin kadr problemlərinin həlli, kadr potensialının inkişafı və ondan səmərəli istifadə olunması məqsəd ilə hazırlanmış, müasir dövrdə və perspektiv yönləşmə fundamental elmi ideyalar toplusudur. Bazar rəqabəti şəraitində kadrların daha çox təşəbbüskarlıq, riskə getmə bacarığı, kritik sərafdə düzgün qərar qəbul etmək və strateji düşünmək qabiliyyəti, operativlik, cəvliklik və s. kimi xüsusiyyətləri örnək plana çəktilir [1, s.278-281].

Azərbaycanlı alim Şahbəz Məradovun monoqrafiyasında da qeyd etdiyi fikrina görə İnsan potensialının idarə edilməsinin mahiyyəti ondan ibarətdir ki, insanlar rəqabət obyekti olaraq, məqsədə çatmaq üçün başqa resurslarla yanşı, səmərəli yerləşdirilməli, inkişaf etdirilməli və motivləşdirilməlidirlər. Vətənimizin və xarici ölkələrin müəssisələrinin təcrübəsinin ümumiləşdirilməsi insan potensialının idarə edilməsinin qlobal məqdsəsinin formalasdırılmasına, yani ölkənin (müəssisənin) idarə və təşkilatların və s.) malik olduğu əmək potensialının daha səmərəli formalaması, inkişafı və reallaşmasına imkan verir. İnsan resurslarının idarə edilməsi idarəetmə təcrübəsinin biznes strategiyası ilə əlaqələndirir. Buna görə də o, innovasiya xarakteri daşıyır və son məqsəd kimi ölkənin (müəssisənin, təşkilatın, kompaniyanın) iqtisadi nüatalarının yüksəldilməsi və əhalinin tələbatının ödənilməsi vəzifəsinə qarşıya qoyur [5, s. 472-473].

Ədəbiyyat

- Qəndilov S. Dövlət idarəciliyi nəzəriyyəsi Dərslik Bakı- 2010, 552 səh.
- Quliyev T. "Meneçmentin (idarəetmənin) əsasları." Bakı ,2006, 591 sah
- Mehbəliyev S., İsgəndərov R."Əmək bazarı və əhalinin sosial müdafiəsi" Bakı,2002, 544 sah.
- Məmmədov F.T. "Idarəetmə mədəniyyəti Xarici ölkələrin təcrübəsi" - Bakı, "Apostrof" Çap Evi. 2013. 672 sah.
- Muradov Ş.M."İnsan potensialı: əsas meyllər, reallıqlar, problemlər" Bakı, Elm , 2004 -660 sah.
- Акмаев Р. И. Стратегический менеджмент : учебное пособие. – Астрахань : Издательский дом «Астраханский университет», 2009. – 200 с.
- Алтайский государственный технический университет им. И.И.Ползунова "История Менеджмента" Барнаул 2006-125c.
- Армстронг М. Стратегическое управление человеческими ресурсами: Пер. с англ. - М.: ИНФРА-М, 2002. - VIII, 328 с.

9. Вачугов Д.Д. /Основы менеджмента: Учеб. для вузов/: Высш. шк., 2005.— 376 с
 10. Дафт Р. Менеджмент. 6-е изд. / Пер. с англ. — СПб.: Питер, 2006. — 864 с.: ил. — (Серия«Классика МВА»)
 11. Доронина И. В. Мотивация трудовой деятельности : учебное пособие / Новосибирск : СибАГС, 2007. - 172 с.
 12. Друкер П., Макъярелло, Джозеф А. Д76 Менеджмент.: Пер. с англ. — М.: ООО "И.Д. Вильямс", 2010. — 704 с.
 13. Егоршин А.П. Мотивация трудовой деятельности, 2003-320 с.
 14. Зеленова О.И., Зиньковский К.В. Стратегический международный менеджмент человеческих ресурсов Учебное пособие. — М.: РУДН, 2008. – 337 с.
 15. Кабушкин Н.И. Основы менеджмента. 11-е изд., испр. - М.: Новое знание, 2009. — 336 с.
 16. Кравченко А.И. К78 История менеджмента: Учебное пособие для вузов.— 5-е изд. — М.: Академический Проект: Трикста, 2005.— 560 с.
 17. Кузнецова Н.В. История Менеджмента © Издательство Дальневосточного университета 2004 Владивосток 2001 г. – 216 с.
 18. Маршев В.И. История управленческой мысли: Учебник.- М.:Инфра-М, 2005.- 731с.
 19. Петрова А. Н. Стратегический менеджмент /— СПб.: Питер, 2005. — 496 с: ил. — (Серия «Учебник для вузов»)
 20. Путятин Т.П ; История менеджмента : учебное пособие / Федеральное агентство по образованию, ГОУ ВПО "Белгородский гос. ун-т", Фак. упр. и предпринимательства, Каф. менеджмента орг. – Белгород : Белгородский гос. ун-т, 2007. - 287 с.
 21. Семенова И.И. СЗО История менеджмента: учеб. пособие для студентов вузов, обучающихся по экономическим специальностям - 2-е изд., перераб. и доп. -М.: ЮНИТИДАНА, 2009. - 199 с.
 22. У68 Управление персоналом : учебник [Электронный ресурс]; Региональный финансово-экономический инс-т. — Курск, 2009. — 266 с.
- Internet тәnbələri:**
23. <http://gtmarket.ru/personnels/frederick-taylor/info>